

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI**  
**FOLKLOR İNSTITUTU**

---

*Əlyazması hüququnda*

**ABBASOV TARİYEL ALLAHVERDİ OĞLU**

**QURBANİNİN POETİK İRSİ**

10.01.09 - Folklorşünaslıq

Filologiya elmləri namizədi  
alimlik dərəcəsi almaq üçün  
təqdim olunmuş dissertasiyanın

**A V T O R E F E R A T I**

Bakı – 2006



Dissertasiya Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Azərbaycan və dünya ədəbiyyatı tarixi" kafedrasında yerinə yetirilmişdir.

*Elmi rəhbər:*

Filologiya elmləri doktoru, professor: **M.Həkimov**

*Rəsmi opponentlər:*

Filologiya elmləri doktoru: **Məhərrəm Cəfərli**

Filologiya elmləri doktoru: **Seyfəddin Qəniyev**

Aparıcı müəssisə:

**Bakı Dövlət Universiteti**


Müdafıə 2006-ci il mart ayının 3-də saat 14-də Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 21 noyabr 2005-ci il tarixli, 213 sayılı əmrinə əsasən AMEA Folklor İnstitutunda yaradılmış Birdəfəlik Dissertasiya Şurasının iclasında keçiriləcəkdir.

Ünvan: Bakı, İçərişəhər, Kiçik Qala döngəsi-31.

Dissertasiya ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tanış olmaq olar.

Avtoreferat 27/01 2006-ci ildə göndərildi.

Birdəfəlik Dissertasiya Şurasının elmi katibi,

Filologiya elmləri namizədi:  **Rza Xəlilov**

## TƏDQİQATIN ÜMUMİ SƏCIYYƏSİ

**Mövzunun aktuallığı.** İnsanların bədii-estetik zövqünün formallaşmasında, bir-birini əvəz edən nəsillorin vətənpərvərlik, humanizm ideyaları, əməksevərlik, yurdsevərlilik ruhunda tərbiyə olunmasında şifahi xalq ədəbiyyatının rolü əvəzsizdir. Şübhəsiz ki, uzun müddət ideoloji basqı altında olan folklor və şifahi xalq ədəbiyyatının tədqiqi məsələlərə birtərəfli və bəsit yanaşma tərzi ilə seçilirdi. Sovet ideologiyasına yad olan bütün ünsürlər qəsdən diqqətdən yayındırılar, tədqiqat obyektiindən kənarda qalırdı.

Lakin bu gün elmin qarşısında daha azad və mütərəqqi düşünmək vəzifəsi qoyulur. Tarixin müxtəlif dövrlərində müxtəlif inkişaf mərhələlərinən keçən folklorumuzun yeni tədqiqi zamanın mühüm tələbidir. Klassik ədəbiyyatımızın formallaşma və inkişafında şifahi ədəbiyyat xüsusi rol oynamış, yazılı ədəbiyyatımız daha çox xalq ədəbiyyatı özülü üzərində inkişaf etmişdir.

Şifahi xalq ədəbiyyatının mühüm və zəngin bir qolunu təşkil edən aşiq yaradıcılığı Azərbaycan ədəbiyyatının əhəmiyyətli bir hissəsini təşkil edir. Aşiq yaradıcılığının, aşiq ədəbiyyatının əsaslı inkişafı XVI əsrden başlanğıc götürsə də, bu ədəbiyyatın qədim milli kökləri vardır. Hələ aşıqların əcdadı olan ozanlarımızın səsi-sorağı "Məhəmməd Peyğəmbərin zamanına yaxın Bayat boyunda Qorqud Ata deyilən bir kişi vardi. O kişi oğuzların kamil bilicisi idi".\* - deyilən, adı iftixar hissi ilə çəkilən, 1300 il bundan önce yaşamış Dədə Qorquddan sözülləb gəlsə də, o vaxta qədər xalqımızın zəngin şifahi ədəbiyyatı, el nəgmələri, xalq deyimləri, duyumları mövcud olmuşdur.

\*Arash H. Aşıq yaradıcılığı. Bakı 1960, 5-19

Akademik H.Araklı yazdı: «Köçərilər içərisində ozanın çox böyük hörməti var idi. Əldə qopuz eldən-elə, oymaqdan-oymağə gəzən bu sənətkarlar qəhrəmanlıq göstərən ayrı-ayrı başçıların və xalq qəhrəmanlarının adına dastanlar düzəldir, qədim dastan və rəvayətləri damışır, eyni zamanda xalqın məsləhətçisi, bilicisi kimi də sevilirdilər. İndiki aşıqların ocdadı olan bu ozanların məşhurları «dədə» adlanırdı»\*

Aşıq Qurbaninin yaşayıb-yaratdığı XV-XVI əsrlər Azərbaycan ədəbiyyatı tarixində intibah dövrü və xalq yaradıcılığına marağın daha da arttığı bir mərhələdir. Bu dövr klassik üslubda yazış-yaradan, Nəsimi ənənələrini davam etdirən yeni nəslin - Həbibi, Şahi Süruri, Füzuli və Xətai kimi sənətkarların yetişdirdiyi dövrdür. Bu sənətkarların yaradıcılığında xalq danışq dilindən gələn ifadələr, ibarələr bol bol işlənmişdir. Və bu ifadələr, şübhəsiz ki, inkişaf etməkdə olan el ədəbiyyatı nümunələrindən, xalq dilindən galirdi. Qurbanının meydana gəlməsi ozan-aşıq yaradıcılığı keçidi dövrünə təsadüf edir. Başqa sözlə, bu ele bir dövr idi ki, tədricən aşiq ozanı, saz qopuzu əvəz edirdi. Bu iki cəhət bir neçə əsr paralel yaşamış, nəhayət aşiq ozanı üstələmişdir. İlk nəzərdə çox da gözə çarpmayan bir məsələni qeyd etmək yerinə düşərdi ki, ozan-aşıq keçidi deyilən bir dövrdə sözlərin, adların təzahürü mühüm bir faktdır. Belə ki, «aşıq» sözü böyük ehtimalla ərəb dilindəki «aşıq» sözündən irəli gəlir. Ərəb sözü olan «aşıq» ürfani qaynaqlarda termin olaraq «Haqq aşığı» - «Allah aşığı» kimi təqdim olunur. Klassik ədəbiyyat nümunələrində bu söz «aşıq» olaraq, şifahi xalq ədəbiyyatı və aşiq yaradıcılığında «aşıq» kimi işlənərək, mahiyyət etibarilə eyni hədəfləri daşımışdır.

---

\* Araklı H. Aşıq yaradıcılığı. Bakı 1960, s.18

Ozan sənətinin aşiq sənəti ilə əvəz olunması dövrünə qədər Dədə Qurban, Molla Qasim, Dədə Yediyar, Miskin Abdal, Şirvanlı Dostu kimi görkəmli el sənətkarları yetişmişdir. Bu sənətkarlarla yanaşı Azərbaycan aşiq poeziyasının inkişafında, XVI əsrin el şairi Qurbanının xüsusi xidmətləri olmuşdur.

Qurbanının dövrü, anadan olma və vəfat tarixi, həyatının bir sıra hadisələri barədə tədqiqatçı alımlar müxtəlif fikirlər söyləmişlər.

Azərbaycan ədəbiyyatının geniş yayılmış və maraqlı sahələrindən biri olan aşiq yaradıcılığı haqqında indiyədək müxtəlif səpkili monoqrafiyə əsərlər, məqalələr yazılsa da, aşiq ədəbiyyatı elə bir tükənməz dərəcədə ki, onu haqqında hələ çox əsərlər yazmağa ehtiyac vardır. Aşiq Qurbanı haqqında ayrı-ayrı alımların tədqiqatları olsa da, bu görkəmli sənətkarın həyat və yaradıcılığı (professor Q.Kazimovun «Qurbanı və poetikası» əsəri istisna olmaqla) ayrılıqda tədqiqata cəlb olunmayıñ, elmi-nəzəri cəhətdən, ədəbiyyatşunaslıq baxımından işlənənmişdir. XVI əsr Azərbaycan ədəbiyyatının inlişaf yollarını, onun xarakterik xüsusiyyətlərini, bu dövrün ayrı-ayrı nümayəndələrinin yaradıcılığını hərtərəfli araşdırmaq baxımından Aşiq Qurbanının ədəbi irsi bir mənbə kimi olduqca qiymətlidir. Şairin irsi eyni zamanda bu dövrün ictimai-siyasi problemlərini, ictimai dövlət quruculuğunu, dövrün daxili və xarici siyasetini öyrənmək baxımından da əhəmiyyətlidir.

Mə'lumdur ki, Qurbanı Şah İsmayııl Xətainin hakimiyyəti illərində yaşamış, bütöv, vahid Azərbaycan ideyaları uğrunda çarşısan bu qüdrətli hökmədarla yaxın olmuşdur və hətta bir müddət onun sarayında yaşadığı da ehtimal olunur. Ana dilli ədəbiyyatın intişar tapmasında özmlə çalışan, həm klassik, həm də xalq şə'rini üslubunu öz yaradıcılığında birləşdirən şair Xətainin və Şah Xətainin yaradıcılığının öyrənilməsi baxımından da Qurbanı irsi əvəzsizdir. Həm də

Qurbanı irsi Xətai dövrünün, ümumiyyətə Səfəvilər dövrünün dünyagörüşünü öyrənməyə xidmət edir. Burada fəlsəfi-təriqət dünyagörüşü, «müridləşmə», «mürşidləşmə» funksiyaları nəzəmə çəkilmiş halda, sistemli şəkildə nəzərə çarpir.

Üstəlik Səfəvi dünyagörüşünün tərkib hissəsi olan türkçülük, millətçilik duyuları Qurbanı yaradıcılığında özünü açıq şəkildə biruze verir. Sanki bu zamanın tələbi idi. Maraqlıdır ki, türkçülüyün heç yada düşmədiyi bir zamanda belə bir iddia, belə bir iftiخار hissi necə yaranmışdır. Bu əlbəttə tarixdə çox nadir faktlardan biridir.

Qurbanı həm güclü lirik əsərlər müəllifi, həm də dastançı-şair kimi xalq içərisində tanınır və böyük sənətkarın ədəbi irsi bu baxımdan da əhəmiyyətli və təqdirəlayıcıdır.

**Tədqiqatın məqsəd və vəzifəsi:** Dissertasiyanın məqsədini Aşıq Qurbanının həyat və yaradıcılığının elmi-metodoloji nöqtəyi-nəzərdən tədqiqi təşkil edir. Büyük sənətkarın müxtəlisf dövrlərdə el sənətkarlarından toplanıb yazıya alınmış sənət nümunəlerinin tədqiqata cəlb olunması, əsərlərinin yüksək sənətkarlıq xüsusiyyətlərinin araştırılması, həyatının ayrı-ayrı dövrləri ilə bağlı mülahizələrin dəqiqləşdirilməsi əsas vəzife kimi qarşıda durur.

**Tədqiqatın metodoloji əsasını** klassik irsə tarixilik baxımdan qiymət verilməsi təşkil edir. Tədqiqat işinin hazırlanmasında görkəmli alim və tədqiqatçılarımızın klassik irs barədəki fikir və mülahizələri əsas götürülmüşdür. Dissertasiyada müasir folklorşunaslığımızın aşiq yaradıcılığı ilə bağlı fikir və mülahizələrdən, nəzəri tədqiqatlarından istifadə olunmuşdur.

**Tədqiqatın əsas predmeti:** XVI əsr yazılı ədəbiyyatın xalq şe'rini üslubuna yaxınlaşma dövrüdür. Bu yaxınlaşma ozan-aşıq keçidində özünü daha aydın şəkildə göstərirdi. Bu dövrdə özünəməxsus deyim tərzi, yaradıcılıq üslubu ilə daha çox seçilən sənətkar Qurbanı idi. Tədqiqatın əsas predmetini Qurbanının həyat və yaradıcılığının, Qurbanının və Xətainin yaradıcılıq baxımdan bir-birinə to'sirinin elmi-metodoloji cəhətdən araştırılması təşkil edir. Tədqiqat işi dövrün mühüm

ictimai-siyasi hadisələrini öyrənmək baxımından da əhəmiyyətlidir.

**Tədqiqatın elmi yeniliyi:** Dissertasiyanın aşağıdakı yenilikleri vardır.

- XVI əsr Azərbaycan ədəbi mühiti və onun bir sıra nümayəndələri haqqında yeni məlumat;

-Qurbanının olum və ölüm tarixinin dəqiqləşdirilməsi;

-Qurbani haqqında el arasında gəzən rəvayətlərin ilk dəfə tədqiqata əlb olunması;

-Qurbanının və Şah İmayıl Xotainin bir-birino tə'sirinin ilk dəfə araşdırılması;

-Aşıq şə'r şəkillərinə Qurbanının ilk dəfə «Güllü qafiyə», «Divani» kimi şə'r formaları gətirməklə, novatorluq yaratma məsələləri;

-Qurbanının mənbələrdə 7 saz havasının müəllifi olması;

-Divanilərinin yazılıma tarixinin müəyyənləşdirilməsi ilə;

-Şairin sənətkarlıq xüsusiyyətlərinin etraflı təhlili;

**İşin nozari və təcrübə əhəmiyyəti.** Bu əsərdən aşiq yaradıcılığının əziz xarakterik məsələlərini, XVI əsr Azərbaycan aşiq mühitində yazış-yaradan sənətkarları, eyni zamanda bu dövrde yaşamış bə'zi rəvayətlərin toplanılmasını, ən başlıcası isə Aşıq Qurbanının həyat və yaradıcılığını, onun sonrakı dövr şifahi və yazılı ədəbiyyata tə'sirini öyrənmək üçün əsaslı mənbə kimi istifadə etmək olar. İş ali məktəblərin filologiya fakültələrində dərs vəsaiti və ayrıca kurs materialı kimi də əhəmiyyətlidir. Eyni zamanda ədəbiyyatçılar, xalq yaradıcılığı, aşiq yaradıcılığı ilə, xüsusiylə Qurbani yaradıcılığı ilə məşğul olanlar üçün də lazımlı vəsait ola bilər.

**Möyzunun aprobasiyası:** «Qurbaninin poetik irsi» adlı namizədlik dissertasiyası ADPU-nun «Azərbaycan və dünya ədəbiyyatı tarixi» kafedrasında hazırlanmışdır. Tədqiqatın əsas nəticə və yekunları dissertasiyanın elmi konfrans, sessiya və seminarlardakı çıxış və məruzələrində öz əksini tapmaqla yanaşı həmçinin, «Xudafərin», «Sovet kəndi», «Ədəbiyyat və incəsənət» qəzetlərində dorc edilmiş, müəllifin «Cəbrayıł», «Ana nigaran qalma», «Xudafərin nəğmələri», «Qolubağlı keçdim Xudafərindən» adlı kitablarında da ifadə edilmişdir.

**Tədqiqatın strukturu:** Dissertasiya giriş, 3 fəsil, nəticə və kitabıyyatdan ibarətdir.

## Dissertasiyanın əsas məzmunu

Girişdə dissertasiyanın mövzusunun aktuallığı, möqsəd və vəzifələri, tədqiqatın obyekti və predmeti, işin nəzəri və praktik əhəmiyyəti, elmi yenilikləri, nəzəri-metodoloji əsasları və aprobasiyası haqqında danışılır.

«Qurbanı tarix və folklor qaynaqlarında» adlanan birinci fəsildə XVI əsrдə yaşamış el sənətkarlarının yaradıcılıq yolu qısa nəzərdən keçirilir.

XVI əsr aşiq poeziyası Qurbanının həyatı və yaradıcılığı sonunda tədqiqata cəlb edilir, aşiq yaradıcılığının tarixinə nəzər salınır, ozan-aşiq keçidi haqqında məlumat verilir. XVI əsr aşiq yaradıcılığı ilə məşğul olmuş ayrı-ayrı alim və tədqiqatçıların fikirlərinə münasibət bildirilir.

Aşiq yaradıcılığı haqqında danışarkən istər-istəməz aşığın şe'r, musiqi və dastan yaradıcılığı göz öünüə gelir. Ümumiyyətlə, aşiq şe'rleri ilə klassik saz havaları harmonik cəhətdən elə uyuşur ki, sanki bu uyuşma və bağlılıq tamaşaçı-dinləyicinin varlığına hakim kesilir, onu əfsunlayır. Bu uyuşmanın vahid bir tam kimi ifadə etdiyi ictimai mözmun, bədii dəyər, emosional tə'sir ifa zamanı özünü qabarıq şəkildə göstərir.

Sorağı çox-çox uzaqlardan gələn, tarixin müxtəlif dövrlərində müxtəlif adlarla adlandırılmış, lakin yeganə fikir və qayosi xalqa xidmət, onun mədəniyyətini və ədəbiyyatını yaradan, yaşıdan və gelecek nəsillərə çatdırın bu gündü aşığın ulu sələfləri xalqımızın ofsanə və əsatirlarında, nağıllarında, ata-babalarımızın söhbətlərində Ağsaqqal, Dədə, Ata, Pirustad, Varsaq, Ozan ad-titulları ilə əsrlərin yol yorğunu olmuş, sevmiş, sevilmiş, özlərini bu günü qədər yaşatmışlar. Şübhəsiz ki, bu ad-titulları daşıyan sələflər bu gündü aşıqların ulu babalarıdır.

Uzun əsrlər yolcusu olan aşiq sənəti sonralar özünün ən yüksək mərhələsinə çataraq XVI əsrдə Qurbanı, Dədə Yediyar, Kərəm, Qərib, Abdulla, XVII-XVIII əsrlərdə Abbas,

Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh kimi xalq aşılılarının simasında yetkinləşib təkmilləşmişdir. Aşıq sənətinin coğrafi yayılma əhatəsindən danışarken professor M.Həkimov yazır: "Aşıq sənəti coğrafi ərazi əhatəsinə görə, demek olar ki, Azərbaycanın Qazax, Şəmsəddin, Şəmkir, Gəncəbasar, Gədəbəy, Qarabağ, Şirvan, Kəlbəcər, Şəki, Naxçıvan, Ermənistanın, Göyçə, Dərəçiçək, Dərələyəz, Çuxuroba, (Çuxuryurd- indiki İrəvan), Noyambryan, Gürcüstanın Borçalı, Tiflis, Başkeçid, Qarayazı, Qaraçöp kimi oba-oymaqlarında, şəhər və şəhər ətraflarında, həmçinin Orta Asiya, Türkiyə, İraq, Bolqarıstan, Cənubi Azərbaycan kimi ərazilərdə geniş yayılmışdır.\*

Öz milli tarixi köklərini ən qədim qaynaqlardan alan, sələflorının bütün yaxşı keyfiyyətlərini özündə birləşdirib yaşadan-yayan aşiq yaradıcılığı XVI əsrden başlayaraq yüksək əxlaqi-mənəvi fikirlər carxısına çevrilir. Tədricən ozanın yerini tutan aşiq indi elə bir bədii libas geyməli idi ki, mühafizəkar ruhanilər qarşısında həm öz nüfuzunu qoruya bilsin, həm də ozan sənətindən yüksəkdə dayansın. Bunun üçün o xalqın istək və arzularının aparıcısı, bu arzuları əməlli, nəğmələri ilə xalqa çatdırın bir nəğməkar rolunu oynamalı idi. Bu rol XVI əsrə yaşımış Qul Abbas, Miskin Abdal, Qul Hümmət kimi şair-aşılırlarla bərabər, Aşıq Qurbani də xüsusi rol oynayırdı. Bu dövrün ən böyük ağırlığı isə sufi aşiq şerinin yaradıcılarından və ən böyük daşıyıcılarından biri olan göyçəli Miskin Abdalın üzərinə düşür. Miskin Abdal XV-XVI əsr xalq şerinin

yaradıcılarından biri kimi həm ədəbiyyatın bu qolunun inkişafına yaxından köməklik göstərir, həm də Şah İsmayıllı Xətai sarayında əhəmiyyətli ictimai-siyasi fəaliyyəti ilə Xətai ideyalarının, qızılbaş-şio meyllərinin, sufi təriqətinin geniş yayılmasında müstəsna rol oynayırdı. «Miskin Abdal Aşıq -

\* M.Həkimov, «Azərbaycan aşiq ədəbiyyatı», Bakı- 1989. Səh.22.

Aşıq sufî ədəbiyyatının binasını qoydu. Təriqət ideologiyası ilə ədəbiyyata, aşiq sənətinə bühlurluq müqəddəslik gətirdi».\*. Təbii ki, Qurbani yaradıcılığı da məhz belə bir özül üzərində inkişaf etməli idi və XVI əsrde Miskin Abdalın qoyduğu sənət yolunun ən cəfakes davamçısı və daşıyıcısı şübhəsiz ki, Qurbani idi. Başqa sözlə desək, XVI əsrde Azərbaycan aşiq şe'rinin yaradıcısı və ən əsas daşıyıcısı Dirili Dədə Qurbani idi.

1927-ci ildən başlayaraq 1999-cu ilə qədər müxtəlif illərdə çap olunmuş toplu, məcmuə, antologiya və digər kitablarda Qurbaninin əsərləri çap olunmuş, lakin bə'zi çaplarda müəyyən, cuzi dəyişiklik və fərqlər də olmuşdur.

Əlbəttə, bu çoxvariantlılıq ondan irəli gəlir ki, xalq yaradıcılığının başqa sahələrində olduğu kimi, aşiq yaradıcılığı, eyni zamanda Qurbani şe'rleri də həsizlərdə qorunmuş, dildən-dilə, ağızdan-ağıza keçərək təhriflərə məruz qalmış, bə'zi hallarda başqalarının ayrı-ayrı bəndləri ilə qarışq düşmüşdür, lakin ən başlıcası o olmuşdur ki, Qurbani sənətinin böyüklüyü, xalqın ruhuna və qəlbinə yaxınlığı sayəsində bu əsərlər öz dərin tə'sirini itirməmiş, Qurbani dilini və üslubunu tamamilə özündə saxlamışdır.

Son illərə qədər ədəbiyyat tarixçiləri, folklorşünaslar Qurbaninin anadan olduğu kəndi Cənubi Azərbaycan kəndi, Qurbaninin isə Cənubi Azərbaycanlı ehtimalı ilə təqdim edirdilər. A.Dadaşzadə yazar: "Belə təxmin edilir ki, Qurbani İran Azərbaycanında, Dirili kəndində doğulmuşdur.\*\* S.Paşayev yazar: "Diri kəndi Cənubi Azərbaycanın Qaradağ mahalindadır".\*\*\* «Ehtimala görə, Qurbani Cənubi Azərbaycanın Diri kəndində doğulmuşdur.»\*\*\*\*

\* Miskin Abdal. (toplantı, tərtib edəni və ön sözün müəllifi Hüseyin İsmayılovdur) Bakı. Səda-2001, səh.8.

\*\* Qurbani. 55 şer. (tərtibçi-A.Dadaşzadə) Bakı-1972. Səh.3

\*\*\* Paşayev S. «Azərbaycan folkloru və aşiq yaradıcılığı» Bakı-1989. Səh.25.

\*\*\*\* P.Əfəndiyev. «Azərbaycan şifahi xalq ədəbiyyatı» Bakı-1981. səh.125.

Lakin qeyd etməliyik ki, bu ehtimallar artıq dəqiqləşdirilmişdir. Belə ki, bizim tanıdığımız Qurbaninin anadan olduğu keçmiş Diri kəndi Şimali Azərbaycanda-Arazın sol sahilində yerləşən və çox böyük ərazini əhatə edən Diri Dağının ətəyindədir (hazırda həmin kəndin xarabaliqları qalmaqdadır). Aydın məsələdir ki, həmin kəndin adı dağın adına görə Diri adlandırılmışdır və belə bir kənd heç də cənubda deyil, şimalda – elə Diri dağının ətəyində olmalı idi. Bir halda ki, yer adı ilə bağlı mənsubiyyəti (dirili) bildiririksə, onda həmin mənsubiyyətin arxasında o yərə bağlılıq dayanır və notice olaraq demək lazımdır ki, dağ şimalda, kənd şimalda, aşığın qəbri şimalda – deməli aşiq özü də şimalda olmalıdır. «Qurbanı» dastanının «Qeydlər» hissində yazılır: «Cəbrayıl rayonunun Hasanlı kəndi yaxınlığında, Diri dağı döşündəki qədim qəbristanda Aşıq qəbri adlı bir qəbir vardır. Yerli əhalisi içərisində gəzən rəvayotlara görə bu Qurbanının qəbridir».\* Qeyd etmək lazımdır ki, əvvəlki ehtimallar da müəyyən bir münasibətlə yaranmışdır. Belə ki, Cənubi Azərbaycanda da belə bir kənd olmuşdur və hazırda da mövcuddur. Lakin o kəndin adı Diri yox, Dirili kəndidir və təxminen şimaldakı Diri kəndi ilə üzbəздür. Aralarındaki məsafə 10-15 km-dir. Bu kənd təxminən XVI əsrin sonlarına yaxın – artıq Qurbanı öldükdən sonra salınmışdır. Cənubi Azərbaycanda yaranmış Dirili kəndinin əhalisi də şimaldan getmiş dirililər olmuşdur.

Qurbanı Şah İsmayıllı Xətainin müasiri olmuş, Xətai sarayına yaxın olmuş, şe'rli, ədəbiyyatı sevən, özü də gözəl şe'rlər yanan bu şair - hökmədarla şəxsən tanış olmuşdur. Bəs bu yaxınlıq və tanışlıq haradan gəlmış, hansı münasibətdən doğmuşdur. Bu barədə bizə az-çox yeno də Qurbanının öz şe'rləri, "Qurbanı" dastanı və el arasından yazıya aldığımız rəvayətlər kömək edir.

\* «Azərbaycan dastanları» 3-cü cild. EA – Bakı-1965. Səh.291.

Qurbaninin Şah İsmayılla yaxınlığı haqqında ilkin doğru və dürüst mə'lumati yenə də S.Mümtaz vermişdir: "Bildiyimiz bir şey varsa o da budur ki, Qurban Şah İsmayıllı Səfəvi Qafqazı aldığı zamanda yaşayıb, şahın vəzirlərindən birinə xoş gəlmədiyindən Qurbanı qolubağlı Qarabağ tərəfindən Xudafərin körpüsündən keçirərək İrana sürgün etmişdir. Qurban da bu əhvalatı şə'rle yazıb Şah İsmayılla yolladığından Şah onu bağışlayıb azad etmişdir"\*. Burada bir məsələni xüsusi qeyd elemək istəyirik ki, son vaxtlar Qurbani ilə bağlı fikirlərdə bəzi tədqiqatçıların «qolubağlı» keçmək məsələsinə münasibətləri başqa şəkildədir. Bu tədqiqatçıların fikrinə Qurbani şah divanına heç də özünün dediyi kimi fiziki cəhətdən qolubağlı şəkildə gotirilməyib. Bu da təriqətə bağlıdır – yəni bu, müridin, mürşidin qarşısına olları sinəsində, məcazi mənada əli-qolu bağlı getməsidir, ona tabeçilik göstərməlidir. Qurbanının şahın hüzuruna qolubağlı getməsi belə bir məqamdır. Lakin bu tədqiqatçılar unudurlar ki, Qurbani burada açıq aydın şəkildə bildirir ki, onu bu hala salan əl-qolunu bağlayıb Xudafərindən keçirən «səqrəqib»dir. Şerin birinci bəndində isə bu «səqrəqib»in kimliyi də aydınlaşır. «Oğlu olmuş vəzir qəza eylədi: - Deməli bu qurğunun əsas səbəbkəri Qara Vəzirdir. Başqa sözlə desək, Qurbanının şahın hüzuruna qolubağıl gəlməyi heç də əli-qolu sinəsində ocağa, piro gəlməsi deyil, qolubağlı şəkildə divana gotirilməsidir. Bu goliş isə yuxarıda qeyd elədəyişimiz kimi yüksək səviyyədə qarşılanır.

Araşdırmlarımız nəticəsində müəyyən edilmişdir ki, Xətainin Qurbanıyə nə dərəcədə köməyi dəymmişdirlər, Qurbanının də ona müəyyən dərəcədə tə'siri olmuşdur. Bu qarşılıqlı müştərək tə'sir hər iki sənətkarın yaradıcılığında aydın şəkildə hiss olunmaqdadır.

\* S.Mümtaz. «Qızıl Şərq» - 1923, № 2-3. Səh.103.

Qurbaninin şe'rlerinin büyük bir qismini onun qürbətdən vətən, torpaq, doğma yurd, el-oba və nəhayət yar həsrəti lə yazdığı şe'rər təşkil edir. Bu şe'rərdə aşığın doğrudan da zorla vətəndən uzaqlara aparıldığına, başqa sözlə sürgün olunduguına müəyyən işarələrin notları vardır. Sözsüz böyük sənətkarın həyatının müəyyən məqamları haqqında dumanlı da olsa, şe'rərindən az-çox mə'lumat almaq olur və dissertasiyada böyük sənətkarın qurbət şe'rərinin aşdırılmasına geniş yer verilir, ona müəyyən münasibət bildirilir.

Ayn-ayrı şerlərin yazılmış tarixinə, məzmun və forma xüsusiyyətlərinə nəzər salındıqdan sonra dissertasiyada belə bir nəticəyə gəlinmişdir ki, Qurbanı 1477-ci ildə anadan olmuş, təxminən 70-71 il ömür sərmüş, 1547-1548-ci illərdə vəfat etmişdir.

Dissertasiyanın ikinci fəsli «*Qurbanı şerinin ideya-estetik səciyyəsi*» adlanır. Qurbanının yaradıcılığı çoxşaxəli olduğundan tədqiqat işində onun yaradıcılığı məhəbbət lirikası, ictimai-siyasi motivlər, dini motivlər dastan yaradıcılığı adı ilə ayrıca tədqiqata cəlb olunmuşdur.

Məhəbbət ədəbiyyatın özeli və əbədi mövzusu kimi bütün şairlərin yaradıcılığında özüne möhkəm yer tutur. Həm yazılı, həm də şifahi ədəbiyyatımızda geniş yayılmış məhəbbət lirikası aşiq yaradıcılığının mayası, şirəsi, canı, qanıdır.

Bəşəri məhəbbətin nəğməkarı olan Azərbaycan aşıqlarının söz inciləri tarixin bütün dövrlərində ədəbiyyatımızın bəzəyi olmuşdur. Professor M.Həkimov yazır: "Ümumbəşeri məhəbbətə aşiq poeziyasında təsvir olunan bəşəri gözəlliyyə diqqət yetirilərsə, heç şübhəsiz biz fəlsəfi bir kateqoriyaya-gözəllik kateqoriyasına gəlib çıxarıq". Gözəllik olan yerde isə məhəbbət və məhəbbət poeziyası yaranacaqdır. Bu mo'nada məhəbbət mövzusu Qurbanı

\* M.Həkimov. «Azərbaycan aşiq ədəbiyyatı». Bakı-1989, səh.150.

yaradıcılığından da yan keçməmiş, nəinki yan keçməmiş, onun əsasını, özülünü təşkil etmişdir.

Qurbanının şe'rlerində sevgilinin gözəlliyi ilə təbiətin gözəlliyi paralel şəkildə verilir. Başqa sözlə, təbiət gözəlliyi ilə insan gözəlliyi cyniləşdirilir. Bu başqa cür də ola bilməzdi, çünki Qurbani gözəlliyyin ilkin təzahürlərini elə vurğunu olduğu Azərbaycan təbiətində görmüşdü.

Aşağıın təsvirində insan məhəbbətinin tərənnümü təkcə aşiq-məşuq münasibətlərini deyil, ana məhəbbəti, övlad məhəbbəti, dosta, yoldaşa məhəbbət və s. duyğularını da əhatə edir. Bütün bu xüsusiyyətlər onun bütün yaradıcılığı boyu özünü göstərir:

Canım ana, gözüm ana,  
Bir dua qıl mən də gedim.  
Sənə qurban özüm ana,  
Bir dua qıl mən də gedim. \*

Yaxud:

Ay ata, sən məni etmə günahkar,  
Bəsdir, bunca nə eylərsən ahu-zar.  
Qurbani der: "Əldən gedib ixtiyar,  
Xublar şahı o sordarı görmüşəm."\*\*

Bu misralarda məzmunun forma ilə vəhdəti, şe'rİN poetik mə'na tutumu, ən başlıcası isə ata-ana-övlad məhəbbəti ən pəndadır. Və şairin yaradıcılığında bu münasibət: valideyn-övlad münasibəti həmişə özünü göstərir.

Qurbanının yaradıcılığında ictimai duyğular üstünlük təşkil edir və şəxsi kədordən doğan hissələr ictimai motivlərlə birləşərək bəşəri motivlərin yaranmasına kömək edir. Qurbani ömrü boyu yaşadığı mühitdə haqsızlıqların şahidi olmuş, bu haqsızlıq, zülm və sitəm ümumi şəkildə zəhmətkeş xalq kütləsinə istiqamətlənmiş olsa da, ən əsası onun özünün şəxsi

\* Qurbani (tərtibçi və ən sözün müəllifi Q.Kazimov) Bakı. ADU-1990.səh.52.

\*\* Yenə orada. Səh.68.

həyatı bu haqsızlıqlara mə'ruz qalmışdır. Ömrü boyu hakimlərin, vəzirlərin, dövlət məmurlarının təzyiqlərinə mə'ruz qalan Qurbaninin yaradıcılığının, lirikasının böyük bir qismi bu notlar üzərində köklənmişdir.

Qurbani yaradıcılığında qorib-qürbət motivləri güclüdür. "Dönübüdür," "Aynı," "Oyada məni," "Canım hey," "Ellərə doğru," "Yaralar məni və onlarca belə şə'rler qürbətdə olarkən, vətən, doğma yurd-yuva ağırları ilə yazılmışdır. Vəton ayrılığından yaranan bu ağırlar şairin bağrını dəlir, sinəsini parçalayır. Qəlbi daim vətənlə, xalqla bir vuran şair doğma yurd həsratilə çırpinır:

Qurbani der: Məger axır zamandı,  
Sevgi-sevgisindən ayrı yamandı.  
Bağrım dəlik-dəlik, sinəm peykandı,  
Mənim üzüm gülməz vətəndən ayrı.\*

- deyən şair dözülməz qürbət həyatından artıq bezdiyini bildirir, belə bir həyatdan qurtaracağının günü səbirsizliklə gözləyir. Naləsi dağı-daşı yandıran, göz yaşları ümməna dönen, ahları-amanları çölü-çəməni lərzəyə gətirən, amma ürəksiz, qəlbsiz insanlara çatmayan şair nə vaxtsa bir şadlıq, müjdə xəbəri gözləyir:

Nə ola bir şadlıq xəbəri gələ,  
Yüklənə barxanam ellərə doğru.  
Naşı ovçu bərə bəklər,əylənər.  
Marallar sayrışar yolları doğru.\*\*

Bəli, Qurbaninin qürbətdə yazılan şə'rlerinin böyük əksəriyyətinin leytmotivi budur: «Yüklənə barxanam ellərə doğru!». 500 il bundan önce Qurbani sanki bu günü görürdü. Və «Ellərə doğru» şə'ri sanki bu gündü gün üçün yazılmışdır. Qurbanının doğulub böyüdüyü torpaq bu gün yadellilərin tapdağı altındadır. Və bu torpaqların əzəli-əbədi sakinləri

\*Qurbani (tərtibçi və ön sözün müəllifi Q.Kazımov) Bakı. ADU-1990.səh.116.

\*\* Qurbani (tərtibçi və ön sözün müəllifi Q.Kazımov) Bakı. ADU-1990.səh.117..

ustadın dediyi kimi, bir şadlıq xəberinin gələcəyi günü, yurd yerlərindən didərgin düşmüş elin, elatin o yerlərə yönəlcəyi günü həsrətlə gözlöyir. Onda ustadın doğma yurda qəriblik çəkən məzəri da, didərgin insanların başı üzərində gəzen narahat ruhu da sevinəcək.

Aşiq Qurbanının yaradıcılığında dövrəndən, zəmanədən, zamanın zahim insanlarından şikayət motivləri üstün yer tutur. Lakin bu şe'rlerdə zülmün, özbaşnalığın həddini aşması, haqqın-ədalətin tapdanması geniş bədii lövhələrlə əks olunsa da bu, heç zaman mə"yusluğa, bədbinliyə aparıb çıxarmır. Əksinə nikbin duyğular, nikbin əhval-ruhıyyə heç vaxt onu tərk etmir. Şair nə vaxtsa dünyanın düzələcəyinə inanır, xoşbəxt gələcəyə olan inamını itirmir, nə vaxtsa xoşbəxtlik və səadətin, gözəl günlərin gələcəyini, zülmün, haqsızlığın məhv olacağını böyük bir inamlı vurğulayır:

Qəm yemə, qəm yemə divanə könül,  
Həmişə ruzigar belə dar olmaz.

On bir il çəkmişəm zimistan qəhrin,  
O nə güldür, çevrəsində xar olmaz.\*

Görkəmli el sənətkarının yaradıcılığında dini dünay Görüşü meyllərinin təbliğinə geniş yer verilir. Əli mədhi, Quran ayələrindən gətirilən misallar, eyni zamanda qızılbaş şəh təriqətinin təbliği onun bir sıra şerlərində öz əksini tapır.

Aşiq yaradıcılığının yaxşı tədqiqatçılarından olan Qiyas Vəkilov Əli – eleyhissəlamdan bəhs edərkən yazar:

«Təəssüflər olsun ki, ədəbiyyatşunaslıqla, eləcə də folklorşunaslıqla Əli-əleyhissəlamla Quran ayəleri ilə, məlekələrlə, peygəmbərlərlə bağlı aşiq şerləri sənətkar dünay-Görüşündə ziddiyyot yaranan, ideyaca zorərli bir şey hesab edilmişdir. Apardığımız araşdırılmalar göstərir ki, bu cür əsərlər ilahi gözəlliyyə malik el-sənət nümunələridir»\*\*

\*Qurbanı (tərtibçi və öz sözün müəllifi Q.Kazimov) Bakı. ADU-1990.səh.119..

\*\* Əcaib.Q. «XIX əsr aşiq lirikası», Bakı-1993. Səh.42.

Sözsüz ki, alim fikrində haqlıdır və Qurbaninin dini motivli şerləri də məhz belə bir gözəlliyyə malikdir.

Azərbaycan şifahi xalq yaradıcılığının mühüm bir qolunu mürekkeb-süjetli, dinamik-dramatik dastan yaradıcılığı təşkil edir. Belə ki, ustad sənətkarlar, dastançı aşıqlar dövrün müəyyən hadisələrini, ayrı-ayrı sənətkarların başına gələn hadisələri, onların keçdiyi həyat yolunu ümumiləşdirərək bunları ümumi şəkildə dastan formasına salır, dastanı ya həmin şəxsiyyətin adı ilə, yaxud ona yaxın adlarla adlandırırlar.

Məhəbbət dastanları müxtəlif yollarla yaranmışdır. Onların bir qismi öz mənşeyini, qədim əfsanə, əsatir, ayrı – ayrı hekayət və rəvayətlərdən götürmiş, bir qismi qəlim xalq nağıllarının dastanlaşdırılması yolları ilə meydana gəlmışdır.

**«Qurbanı yaradıcılığının sənətkarlıq xüsusiyyətləri»**, adlanan 3-cü fəsildo aşığın yaradıcılığındakı şer şəkillərinə, ayrı-ayrı şeyrlərdəki təsvir və ifadə vasitələrinin araşdırılmasına geniş yer verilir.

Qurbanı yaradıcılığında müraciət olunan şer şəkilləri folklorşunashlıq baxımdan rəngarəngdir. Qurbanı də saz-aşiq sənətində bayati, gərayılı, qoşma, təcnis, qıſılıbənd, ustadnamə, divani, cahannamə, qit'a, kimi şə'r şəkillərinin bir-birindən maraqlı nümunələrindən gen-bol istifadə etmişdir.

Qeyd etmək lazımdır ki, istor bayati, gərayılı və qoşmalarında, istrsə də təcnis, divani güllü qafiyə və digər şer formalarında aşiq-şair bu şer şəkillərinin rədif və qafiyə strukturlarına sənətkarlıq baxımdan çox yüksək səviyyədə yanaşmışdır.

Qurbanının poetik sənət nümunələrinin əsasını heca vəzninin ən oynaq şəkillərindən olan bayati, gərayılı, qoşma, təcnis, divani şə'r formaları təşkil edir. Görkəmli sənətkar adları sadalanan bu şə'r nümunələrində fikri obrazlı və təsirli demək üçün təsvir və ifadə vasitələrindən: məcazi ifadələrdən – təşbehlərdən, istiarələr, metanimiyyalar, metaforalar, bədii təyinlər (epitetlər), təkrirlər, müraciət, ritorik sual, təzad, kinaya, mübaligələr, atalar sözü və məsəllər, aforizmlər, idiomatik ifadələr, sinonimlər, antonimlər, omonimlər, çox-

mə'nalı sözlərdən geniş şəkildə istifadə etmişdir. Ümumiyyətlə, məcazlar qüvvətli və tə'sirli bədii ifadə vasitəsidir. Burada sözlər öz həqiqi mə'nasında deyil, məcazi mə'nalarda işlənir ki, bu da həm şe'rın deyim, ifadə torzində, həm də mə'na və məzmununda orijinallıq, yenilik yaradır.

Qurbani yaradıcılığında sinonim, omonim və antonimlərdən geniş istifadə edilmişdir. Dilin bədii tə'sir vasitələrini artıran bu ifadələr şübhəsiz ki, fikrin lazımı çalarlara çatdırılmasına kömək edir:

Bimürvətin, biinsafın balası,  
Mən səni sevmişəm sağ ürəyimdə.  
Qıya baxdın, ortalığa qan saldın,  
Qara nöqtə qoydun ağ ürəyimdə. \*

Qurbani bir bənddə, bir misrada bə'zən həm sinonim, həm də antonim cərgələrdən istifadə edir. Göstərilən nümunədəki «bimürvət», «biinsaf» sözləri sinonim «qara», «ağ» sözləri isə antonimlərdir. Bəzən isə ustdəsənətkar eyni tərkibin içorisində həm sinonim, həm də bu antonimlər arasında sinonim yaradır:

Gecə-gündüz, vaxt-bivaxt ağlaram,  
Çəşmin yaşı ceyhun olur, sellənir.  
Yaz mövsümü bülbül dil-dil ötəndə,  
Bağ bağçalar nərgizlənir, güllənir. \*\*

Ümumi şəkildə götürüldükdə Azərbaycan aşiq şe'rlerində olduğu kimi Qurbani ədəbi irsində də omonimlərdən bol-bol istifadə edilmişdir. Ona görə ki, omonimlər vasitəsilə üslubi məqamlarda müəyyən

\* Qurbani (tərtibçi və ön sözün müəllifi Q.Kazimov) Bakı. ADU-1990.səh.89..

\*\* Qurbani (tərtibçi və ön sözün müəllifi Q.Kazimov) Bakı. ADU-1990.səh.104..

mə'nalar ifadə edilir. Sözlər formaca eyni olsalar da, mə "naca müxtəlif möqamlarda işlədir. Bu isə şe'rədə cinasların yaradılmasına, bütövlükdə isə təcnislərin yaranmasına götürən çıxarı ki, bu da aşiq poeziyasının əsas yaradıcılıq məhsuludur.

Deyilənlər bir daha onu göstərir ki, Qurbani poeziyasındaki dilin bədii təsvir və ifadə vasitələri sənətkarlıq baxımından son dərəcə zəngin olmuş, böyük sənətkarın xələfləri Qurbani ırsından, onun bədii təsvir və ifadə vasitələrinin zənginliyindən, mövzu rəngarəngliyindən geniş şəkildə istifadə etmişlər. Elə təkcə Qurbaninin «Bənövşə» şe'ri ayrıca bir mövzu kimi bir çox şairlərimizin yaradıcılığında işlənmişdir. Başqa sözlə Qurbanidən sonra aşiq yaradıcılığı üslubunda «Bənövşə» mövzusu yaranmışdır. Və bu mövzuda onlarca şairimiz bir-birindən gözəl şe'rər yazılmışlar. Lakin bunların heç biri «Qurbani bənövşəsi» qədər unudulmaz, yaddaşqalan və məs'um olmamışdır. Prof. V. Veliyev yazır: «Qurbanidən sonra yazılı və şifahi şe'rimizdə bənövşə haqqında yüzlərlə şe'r yazılsa da, yenə də Qurbanının «Bənövşə»si öz gözəlliyi ilə seçilir».\*

Nəticədə dissertasiyada aparılan araşdırımaya yekun vurulur və göstərilir ki, XVI əsrə qədər daha çox ozan adlandırılan bu görkəmli el sənətkarları Qurbani dövründə aşiq titulu ilə sabitləşərək bu dövrdən başlayaraq Azərbaycan ədəbiyyatının geniş və zəngin bir qolu olan aşiq ədəbiyyatının yaranmasına və inkişafına götürən çıxarmışlar. Qeyd edilir ki, bu dövr yeni yaranmaqdə olan aşiq ədəbiyyatının, aşiq poeziyasının aparıcı nümayəndəsi şübhəsiz ki, Dirili Dədə Qurbani idi. Əlbəttə, o dövrün klassik ənənələrinə görə ərəb-fars təhsili görmüş divan-təzkirə tərtibçiləri xalq şeri üslubuna, bu üslubda yaradılan nümunələrə fikir vermir, onları yazıya almırıdilar. Ona görə də istər Qurbaninin, istərsə də

\* V. Veliyev. «Azərbaycan folkloru». Bakı-1985. Səh. 157.

Qurbanidən əvvəl və sonra yaşmış xalq sənətkarlarının əsərləri çox az yazıya alınmış, bəlkə də heç alınmamışdır. Lakin xalqın zəngin mə'nəvi xəzinəsi olan bu nümunələr uzun müddət xalqımızın yaddaşında yaşayaraq bu günümüze gəlib çatmışdır. Qurbanının yardımılığının araşdırılüb tədqiq olunması maraqlı nəticələrə gətirmiştir. Qurbani zəngin yaradıcılıq yolu keçmiş el sənətkarıdır. Onun əsərlərində göstərilən zəngin əxlaqi keyfiyyətlər, yüksək insani hissler, vətənpərvərlik, humanizm, insana hörmət, dosta məhəbbət duyğuları diqqəti cəlb edir, nadanlıq, namərdlik, yalan, hiylə və böhtən pislənir. İnsanları doğru-düzgün yola dəvət, pis yoldan, nahaq işlərdən, nakəslikdən çəkindirmə təbliğ olunur. Bu isə onu göstərir ki, şairin yaradıcılığının tərbiyədici əhəmiyyəti, ideya xüsusiyyətləri daha çoxdur.

Əlbəttə, demək olmaz ki, bu işlə bağlı Qurbani haqqında hər şey deyilmişdir. Qurbani Azərbaycan aşiq poeziyasında parlamiş elə simalardandır ki, onun yaradıcılığı, poeziyası, müxtəlif aspektlərdən baxanda tədqiqata cəlb oluna bilər.

**Dissertasiya işinin mövzusuna aid  
çap olunmuş əsərlərin  
S İ Y A H I S I**

1. «Gəirail», Bakı, İşıq nəşriyyatı – 1993.
2. «Xudafərin nəgmələri»(toplu) Bakı. Gənclik-1994. səh.90-98
3. «Qolubağlı keçdim Xudafərindən». Bakı. Gənclik-1999.
4. «Ozan-aşıq yaradıcılığı və xalqır milli təfəkkürü»- Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr mərkəzinin tədqiqləri (toplu № 3) Bakı. Elm-2000.
5. «Qurbani yaradıcılığında qurbət şerleri» Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr mərkəzinin tədqiqləri (3 sayılı toplu). Bakı. Elm-2000.
6. «Aşıq Qurbani yaradıcılığının sənətkarlıq xüsusiyyətləri: bədii təsvir və ifadə vasitələri». Filologiya məsələlərinə dair tematik toplu. Bakı-2000.
7. «Aşıq Qurbani və Ş.İ.Xətai»Aspirant və dissertantların 51-ci elmi konfransındaki məruzələrinin tezisləri. Bakı-1991.
8. «Diri kəndi haradadır?» «Sovet kəndi» qəzeti. 5 may 1984.
9. «Dirili Qurbanı» - «Kolxozçu» qəzeti. 17 noyabr 1988.
10. "Qurbanının poetik ırsı", Bakı-2004
11. Aşıq Qurbanı yaradıcılığının sənətkarlıq xüsusiyyətləri: "bədii təsvir və ifadə və isitələri" "Dil və ədəbiyyat" Beynəlxalq elmi-nəzəri jurnal. N-6(48) Bakı-2005. BDU
12. "Dirili Qurbanının dastan yaradıcılığı". AMEA Folklor İnstitutunun Elmi Axtarışlar (folklorşünaslıq, filologiya, fəlsəfə, tarix, incəsənət və nəzəriyyə aspektləri) toplusu XV. Bakı - "Soda" - 2005.
13. "Qurbanı yaradıcılığında şer şəkilləri, rədif və qafiyə strukturu". ADPU-nun Xəbərləri. N-5, 2005



## «Наследие поэтического творчества Гурбани»

### (Р е з ю м е )

Эта тема как объект исследования в форме диссертации в азербайджанской фольклористике анализируется впервые. Несмотря на наличие в республике большого числа ученых-фольклористов, эта важная тема прошла мимо внимания наших ашуговедов. Учитывая это, докторант с целью защиты научной диссертации на получение звания кандидата филологических наук представил 10.01.09 на защиту свою диссертацию на тему «XVI век: творчество азербайджанских ашугов» (на основе творчества ашуга Гурбаны), считая её самой актуальной проблемой сегодняшнего дня в области филологии.

Докторант в своей работе затронул следующие проблемы:

1. Основная характеристика и актуальность темы, цель исследования, его основные методология и предмет, научная новизна, теоретическое и практическое значение, структура, а также апробация темы.
2. Сборник творчества ашуга Гурбани, история исследования.
3. Лирика ашуга Гурбани:
  - а) любовная лирика;
  - б) общественно-политическая лирика;
  - в) мотивы, пронизанные чужбиной ашуга;
  - г) отображение явлений природы в творчестве;
  - д) эпическая лирика, присущее творчеству ашуга Гурбани динамико-драматические чувства в его остросюжетных дастанах.

4. Сценические особенности творчества ашуга Гурбани:
- а) баяты, гошма и др. в творчестве ашуга Гурбани;
  - б) особенности художественного языка в творчестве ашуга Гурбани;

Диссертант с целью всестороннего исследования и раскрытия указанных проблем свою научную работу построил на основе вступления, трех частей и заключения, написанных на достаточно высоком научном и художественном уровне.

Диссертант идейную основу съездной научной работы довел до сведения литературной общественности в книгах «Джебраиль», «Не беспокойся, мама», «Песни Худаферина», «С завязанными руками прошел через Худаферин», в пяти журналах, в 15-ти публикациях различных республиканских газет.

**Poetical Heredity of Gurbani.**

**( S u m m a r i )**

The present theme is analyzed and investigated on the first occasion as the thesis subject by the candidate for a degree in Azerbaijan folklore study.

The above-mentioned actual theme is not investigated in duty manner notwithstanding that there are sufficient folklore researchers in Azerbaijan. The folklore researcher, taking into account namely the above stated futility considers the theme « Poetical Heredity of Gurbani» on the folklore study specialty – 10.01.09 an actual problem with the purpose of obtaining the degree of scientist.

The following matters were analyzed in the theme investigated by the candidate of degree:

1. The main characteristics and actuality of the theme, aim and duties of the investigation; methodological principles of the research % main subject matter of the of the investigation \$ the scientific novelty of the investigation; the theoretical and practical importance of the investigation; approbation and structure of the research.
2. Collection, publication and history of the works of Ashug Gurbani ;
3. Lyrics of Ashug Gurbani;
  - a) Love lyric poetry;
  - b) social-political lyric poetry;
  - c) loneliness feelings in foreign strange land;
  - d) singing of permanent feeling to the nature;
  - e) originality of epic works (dastan) of complicated subject in Gurbani works.
4. Mastery characteristics in Ashug Gurbani works;

- a) the kinds of folklore poetry such as: bayafi, goshma, gullu-gafiye, tajnis and divani in Gurbani works;
- b) expression means of literary language in Gurbani's poems;

To carry out a comprehensive investigation on the selected theme by him the candidate for a degree grounded on the following structural principle; Introduction, three chapters, Conclusion and list of useful literatures.

The candidate for a degree informed the scientific-literary community on the idea and subject of the thesis via the books; «Jabrail», «Don't worry, mother», «I passed Khudafarin drige». The articles published in 5 magazines and 15 newspapers.

**НАЦИОНАЛЬНАЯ АКАДЕМИЯ НАУК АЗЕРБАЙДЖАНА  
ИНСТИТУТ ФОЛЬКЛОР**

---

*На правах рукописи*

**АББАСОВ ТАРИЕЛ АЛЛАХВЕРДИ ОГЛЫ**

**НАСЛЕДИЕ ПОЭТИЧЕСКОГО  
ТВОРЧЕСТВА ГУРБАНИ**

**10.01.09 - фольклористика**

**А В Т О Р Е Ф Е Р А Т**

**диссертации на соискание ученой степени  
кандидата филологических наук**

**БАКУ-2006**